



Product catalog



www.mkgroupagro.com





Azərbaycanın ilk müasir şitilxanasına, ilk müasir istixana kompleksinə sahib olan, və eyni zamanda ölkədə ilk dəfə açar təslim istixana və , meyvə bağlarının ilk innovativ suvarma sistemlərinin tətbiqində ilklərə imza atan, 1991'dən günümüze 33 illik peşəkar təcrübəyə əsaslanan və innovativ texnologiyalar ilə sahibkarlara və fermerlərə yüksək keyfiyyətli xidmət göstərən ilklərin lideri **"MK Group Agro"** ailəsinə xoş gəlmisiniz..

Bizim hekayəmiz 1991-ci ildə, Bakı şəhərinin kiçik bir qəsəbəsində yerləşən kiçik istixana və şitilxanamızda başladı. Ənənəvi metodlar vasitəsilə, şitil yetişdirmə bacarığımızı inkişaf etdirdik. İllər keçdikcə, təcrübələrimiz bizə müasir şitilxana və bitki yetişdirmə texnikalarının sahələrini araşdırmaq imkanını verdi. Qeyd edək ki, 2012 ci ildə müəssisəmiz ölkəmizdə ilk olaraq tərəvəz şitil calağının tətbiqinə başlamışdır. Sürətlə inkişaf edən şitilxana kompleksimiz sahəsini 500 m²-dən 30000 m²-ə, istehsal gücünü isə ildə 250 min şitildən 40 milyon şitilə artıraraq fəaliyyətinə davam etməkdədir.

"MK Group Agro" Azərbaycanda ilk müasir tipli açar-təslim istixanaların qurulmasını, meyvə bağlarının ilk innovativ sulama sistemlərinin tətbiqini, həmçinin müasir şitilxana olaraq tərəvəz şitili yetişdiriciliyinin ilk təməlini qoyan, ölkənin müasir kənd təsərrüfatının əkinçilik sahəsinin inkişafında öz töhvəsini vermiş ilklərə imza atan lider şirkətdir. Bu sahədə 30 ildən artıq təcrübəmizi sahibkarlar və yerli fermerlərlə bölüşmək ölkəmizdə müasir kənd təsərrüfatının inkişafına dəstək olmaq bizə qürur verir. Keçmişdə, bugündə və gələcəkdə mükəmməliyə və yeniliklərə can atmaqla etibarlı tərəfdaşınız olmağa davam edirik..

Biz əkinçilərin istəklərini dərinliklə başa düşən etibarlı bir istehsalçıya və tədarükçüyə çevrildik. Bugün isə , təkə Azərbaycanca deyil, eyni zamanda Özbəkistan və bir çox orta asiya bölgələrində böyük çaplı layihələr həyata keçiririk. Buna nümunə olaraq, ölkəmizdə Zirə qəsəbəsində 700 hektarlıq ərazidə yerləşən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Abşeron Olive Garden layihəsidir. Orta Asiya'daki layihələrimizdən biri, Özbəkistan Respublikası'nın Farg'ona şəhərində yerləşən, 417 hektar ərazidə damlama-sulama sistemləri sahəsində ilk olan Global Tekstil layihəsidir. Bu layihənin də açılışına Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyayev təşrif buyurmuşdur.

MK Group Agro damlama-sulama sistemlərini ixtira edən və dünyada öz sözünü demiş Netafim şirkətinin 20 ildir ki, Azərbaycan Respublikası və Orta Asiya üzrə rəsmi distributorudur. Bununla yanaşı, Sakata, Pelamix Ginegar Kekkila kimi dünyanın bir çox nüfuzlu brendləri ilə əməkdaşlığımıza davam edirik.

İçindekiler

Netafim

- Basınç Ayarlı Damlama Boruları
- Basınç Ayarsız Yassı Damlama Boruları
- Sprinkler
- Konnektörler
- Coolnet
- PCJ Damlatıcılar
- Filtreler
- Vanalar
- Su Saatleri
- Otomasyon Ve Gübreleme Sistemleri

Kekkila

Pelemix

UNIRAM™ CNL

TƏRKİB TƏZYİQ KOMPENSASIYA EDİCİ,
DAVAMLİ ÖZÜNÜ TƏM İZLƏYƏN,
ANTI-SİFON VƏ ANTI-DRENAJ
MEKANİZM DAMCILADICILAR (DOZATORLAR)



16009–16010–16012–17012–20010–20012–23010



TƏTBİQLƏR

- İstixana, yarpaqlı və ağac suvarma
- Yەرüstü çox mövsümlü cərgə ilə əkilmiş bitkilər.
- Dəqiq suvarma, çox impulsu suvarma.

XÜSUSİYYƏTLƏRİ VƏ FAYDALARI

- Təzyiq kompensasiya olunur. Geniş təzyiq diapazonunda dəqiq və bərabər miqdarda su təmin edilir.
- Yan xətlər boyunca su və qidalandırıcı maddələrin 100 % bərabər şəkildə paylanması.
- Anti-Sifon mexanizmi: Yەرüstü tətbiqlərdə lazım olan, damcıladıcıya çirklı maddələrin daxil olmasının qarşısını alır.
- Anti-drenaj (CNL) sistemi: drenaj və təkrar doldurma təsirini aradan qaldırır və impuls suvarmada səmərəliliyi artırır.
- Davamlı olaraq özünü yuyur. Damcıladıcının fasiləsiz fəaliyyətini təmin edərək, təkce tsiklin başlanğıcında və ya sonunda deyil, istismar zamanı davamlı olaraq qırıntıları yuyur.
- Geniş filtrasiya sahəsi olan özünü yuma sistemi tıxanmaya davamlılığı artıraraq UniRam™-i aşağı keyfiyyətli sudan istifadə edən zaman yüksək səviyyədə davamlı edir və bu da filtrasiya təlbələrinin azaldılmasına və filtrasiya səmərəliliyinin artırılmasına imkan yaradır.
- Fiziki kök baryeri: kimyəvi maddələrə etibar etmədən kökə müdaxiləyə qarşı daha yaxşı mühafizə.
- TurboNet™ labirinti geniş su keçidi, böyük dərin və geniş en kəsiyi ilə tıxanmaya davamlılığı artırır.

SPECIFICATIONS

- Təzyiq kompensasiya etmə diapazonu: 1.0 – 4.0 bar
 - Anti-Sifon və Anti-Drenaj mexanizmi.
 - Hər bir damcıladıcıda ən böyük filtr. Təvsiyə olunan filtrasiya: 130 mikron / 120 tor.
- Filtrasiya metodu Suda mövcud olan çirklı hissəciklərinin növü və konsentrasiyasına əsasən seçilməlidir.
- Suda 2 ppm-dən çox qum mövcud olarsa, əsas filtdən əvvəl Hidrosiklon quraşdırılmalıdır. Qum / lil / gil bərk maddələri 100 ppm-dən çox olduğu halda, Netafim™ ekspert komandasının təlimatlarına uyğun olaraq ilkin emal tətbiq edilməlidir.
- Böyük su keçidi olan qoşa TurboNet™ labirinti.
 - Qalın-divarlı damcıladıcı xətlərə qaynaq ediləcək (0.90, 1.00, 1.20 mm).
 - İnyeksiya olunan damcıladıcı, çox aşağı dəyişkenlik emsalı.
 - İnyeksiya olunan silikon diafraqma
 - Ultra bənövşəyi sulara yüksək səviyyədə davamlı. Kənd təsərrüfatında istifadə olunan standart qidalandırıcılara davamlı.
 - UniRam™ damcıladıcı xətləri İsrail Standartlar İnstitutu (Sii) tərəfindən sertifikatlaşdırılmış istehsal ilə ISO 9261 Standartlarına cavab verir.

DAMCILADICILARIN TEXNİKİ MƏLUMATLARI

Axın sürəti* (Aşağı/yüksək) (L/H)	İş təzyiqi diapazonu ** (bar)	Su keçidlərinin ölçüləri Eni – Dərinliyi – Uzunluğu (MM)	Filtrasiya sahəsi (MM²)	Sabit K	Eksponent X	Təvsiyə olunan filtrasiya (MICRON)/(MESH)	Qapatma Təzyiqi (BAR)
0.7	1.0 – 4.0	0.70 x 0.65 x 40	110	0.7	0	130/120	0.14
1.0	1.0 – 4.0	0.83 x 0.74 x 40	130	1.0	0	130/120	0.14
1.6	1.0 – 4.0	1.07 x 0.79 x 40	130	1.6	0	130/120	0.14
2.3	1.0 – 4.0	1.26 x 0.95 x 40	130	2.3	0	130/120	0.14
3.5	1.0 – 4.0	1.59 x 1.10 x 40	150	3.5	0	130/120	0.14

* İş təzyiqi diapazonu daxilində



XÜSUSİYYƏTLƏRİ VƏ FAYDALARI

- Təzyiq kompensasiya olunur. Geniş təzyiq diapazonunda dəqiq və bərabər miqdarda su təmin edilir.
- Yan xətlər boyunca su və qidalandırıcı maddələrin 100 % bərabər şəkildə paylanması. Davamlı olaraq özünü yuyur. Damcıladıcının fasiləsiz fəaliyyətini təmin edərək, təkə tsiklin başlanğıcında və ya sonunda deyil, istismar zamanı davamlı olaraq qırıntıları yuyur. Geniş filtrasiya sahəsi olan özünü yuma sistemi tıxanmaya davamlılığını artırır ki, bu da filtrasiya təlbələrinin azaldılmasına və filtrasiya səmərəliliyinin artırılmasına imkan yaradır.
- TurboNet™ labirinti geniş su keçidi, böyük dərin və geniş en kəsiyi ilə tıxanmaya davamlılığını yaxşılaşdırır (artırır).
- Su, axın mərkəzindən damcıladıcıya çəkilir və bu da damcıladıcılara çöküntülərin daxil olmasının qarşısını alır.

DRIPNET PC™ HWD

KOMPAKT TƏRKİB TƏZYİQ KOMPENSASIYA EDİCİ, DAVAMLILY ÖZÜNÜ TƏM İZLƏYƏN DAMCILADICILAR (DOZATORLAR)



16009-16010-16012-20010-20012-23009

TƏTBİQLƏR

- Yerüstü çox mövsümlü cərgə ilə əkilmiş bitkilər.

SPESİFİKASIYALAR

- Təzyiq kompensasiya etmə diapazonu: 0.25 / 0.40 / 0.60 – 2.5 / 3.0 / 3.5 bar (axın sürəti modelinə uyğun olaraq)
- Təvsiyə olunan filtrasiya: damcıladıcılarda axın sürətlərinə uyğun olaraq. Suda mövcud olan çirk hissəciklərinin növü və konsentrasiyasına əsasən seçiləcək filtrasiya metodu. Suda 2 ppm-dən çox qum mövcud olarsa, əsas filtdən əvvəl Hidrosiklon quraşdırılmalıdır. Qum / lil / gil bərk maddələri 100 ppm-dən çox olduğu halda, Netafim™ ekspert komandasının təlimatlarına uyğun olaraq ilkin emal tətbiq edilməlidir.
- Böyük su keçidi olan TurboNet™ labirinti.
- qalın-divarlı damcıladıcı xətlərə qaynaq ediləcək (0.90, 1.00, 1.20 mm).
- İnyeksiya olunan damcıladıcı, çox aşağı dəyişkənlik əmsalı.
- İnyeksiya olunan silikon diafraqma
- Ultra bənövşəyi sulara yüksək səviyyədə davamlı. Kənd təsərrüfatında istifadə olunan standart qidalandırıcılara davamlı.
- DripNet™ damcıladıcı xətləri İsrail Standartlar İnstitutu (SII) tərəfindən sertifikatlaşdırılmış istehsal ilə ISO 9261 Standartlarına cavab verir.


DAMCILADICILARIN TEXNİKİ MƏLUMATLARI

Axın sürəti* (Aşağı/yüksək) (L/H)	İş təzyiqi diapazonu ** (bar)	Su keçidlərinin ölçüləri Eni – Dərinliyi – Uzunluğu (MM)	Filtrasiya sahəsi (MM²)	Sabit K	Eksponent X	Təvsiyə olunan filtrasiya (mikron/tor)
0.4	0.25 - 2.5	0.46 x 0.52 x 26	29	0.4	0	130/120
0.6	0.25 - 2.5	0.52 x 0.60 x 22	39	0.6	0	130/120
1.0	0.40 - 3.0	0.61 x 0.60 x 8	39	1.0	0	130/120
1.6	0.40 - 3.0	0.76 x 0.73 x 8	39	1.6	0	200/80
2.0	0.40 - 3.5	0.84 x 0.80 x 8	39	2.0	0	200/80
3.0	0.40 - 3.5	1.02 x 0.88 x 8	39	3.0	0	200/80
3.8	0.60 - 3.5	1.02 x 0.88 x 8	39	3.8	0	200/80

* İş təzyiqi diapazonu daxilində

ARIES™ TWD

TƏRKİB DAMCILADICILARI (DOZATORLARI)



16125-16150-22125-22135-22150



TƏTBİQLƏR

- Yerüstü çox mövsümlü cərgə ilə əkilmiş bitkilər.
- Daimi yeraltı çox mövsümlü cərgə ilə əkilən bitkilər.

XÜSUSİYYƏTLƏRİ VƏ FAYDALARI

- Hər bir damcıladıcıda böyük filtr. Hətta sərt su şəraitlərində optimal fəaliyyəti təmin etmək üçün geniş filtrasiya sahəsi.
- TurbuNext™ labirinti geniş su keçidi, böyük dərin və geniş en kəsiyi ilə filtrasiya səmərəliliyini artırdığı üçün tıxanmanı qarşısını alır və bu da, 1.0/h və daha yuxarı axın sürətinə malik olan damcıladıcılar üçün filtrasiya tələblərini azaltmağa imkan yaradır.
- Su, axın mərkəzinin yaxınlığında damcıladıcıya çəkilir və bu da damcıladıclara çöküntülərin daxil olmasının qarşısını alır.
- Vahid damcıladıcı axını və çox aşağı dəyişkənlik əmsalını təmin edən təzyiqlərdə çalışır.

SPESİFİKASIYALAR

- Maksimum sistem təzyiqi: damcıladıcı xətlərinin divar qalınlığına uyğun olaraq.
- Təvsiyə olunan filtrasiya: damcıladıcların axın sürətlərinə uyğun olaraq. Suda mövcud olan çirk hissəciklərinin növü və konsentrasiyasına əsasən seçiləcək filtrasiya metodu. Suda 2 ppm-dən çox qum mövcud olarsa, əsas filtrdən əvvəl Hidrosiklon quraşdırılmalıdır. Qum / lil / gil bərk maddələri 100 ppm-dən çox olduğu halda, Netafim™ ekspert komandasının təlimatlarına uyğun olaraq ilkin emal tətbiq edilməlidir.
- Daha yüksək səviyyədə tıxanmaya davamlı TurbuNext™ labirinti.
- Orta-divarlı damcıladıcı xətlərə qaynaq ediləcək (0.31, 0.34, 0.38 mm).
- İnyeksiya olunan damcıladıcı, çox aşağı dəyişkənlik əmsalı.
- Ultra bənövşəyi sulara yüksək səviyyədə davamlı.
- Kənd təsərrüfatında istifadə olunan standart qidalandırıcılara davamlı.
- Aries™ damcıladıcı xətləri İsrail Standartlar İnstitutu (Sii) tərəfindən sertifikatlaşdırılmış istehsal ilə ISO 9261 Standartlarına cavab verir.

DAMCILADICILARIN TEXNİKİ MƏLUMATLARI

12125, 12150, 16125, 16150, 22135, 22150 – 0.31, 0.34, 0.387 mm divar qalınlığı olan damcıladıcı xətləri

Axın sürəti* (Aşağı/yüksək)	Maksimum iş təzyiqi** (bar)	Su keçidlərinin ölçüləri Eni – Dərinliyi – Uzunluğu (mm) (MM)	Filtrasiya sahəsi (MM²)	Sabit K	Eksponent X	Təvsiyə olunan filtrasiya (MICRON)/(MESH)
0.50	1.5 up to 3.0	0.47 x 0.53 x 65	36	0.173	0.46	130/120
0.80		0.54 x 0.69 x 65	43	0.277	0.46	130/120
0.95		0.60 x 0.74 x 65	49	0.329	0.46	200/80
1.35		0.71 x 0.85 x 65	53	0.468	0.46	200/80
1.85		0.76 x 1.03 x 65	54	0.641	0.46	200/80
2.80		0.90 x 1.20 x 65	54	0.971	0.46	200/80
3.80		0.94 x 1.28 x 33	54	1.318	0.46	200/80
8.00		1.52 x 1.28 x 28	50	2.773	0.46	200/80

*1.0 bar təzyiqdə axın sürəti, ** Damcıladıcı xətlərinin divar qalınlığına / daxili diametrinə uyğun olaraq.



FAYDALARI VƏ XÜSUSİYYƏTLƏRİ

İldən ilə yüksək və vahid məhsuldarlıq

- İnnovativ labirint – TurbuNext™ – geniş su keçidi, böyük dərin və geniş en kəsiyi ilə müntəzəm filtrasiya texnologiyalarından istifadə edən zaman sərt sudan istifadəyə imkan verir.
- Hətta sərt su şəraitlərində optimal fəaliyyəti təmin edən geniş filtrasiya sahəsi. Unikal innovativ labirint – TurbuNext™, geniş filtrasiya sahəsi ilə yüksək yuyulma səmərəliliyi və su və enerji itkisi ilə nəticələnən filtrasiya tələblərinin azaldılmasına imkan yaradır.
- Unikal filtr dizaynı sayəsində, su axın mərkəzinin yaxınlığında damcıladicıya çəkilir və bu da damcıladicılara çöküntülərin daxil olmasının qarşısını alır.
- Typhoon Plus-ın X göstəricisi 0,45-ə bərabərdir, yeni yan xətt boyunca damcıladicılar arasında aşağı səviyyədə dəyişkənlik daha vahid məhsul əldə olunması ilə nəticələnir.

Etibarlılıq və inam

- Typhoon Plus™ ən yüksək səviyyədə keyfiyyətə nəzarət və keyfiyyətə təminatı uyğun olaraq istehsal olunur. ISO 9261 Beynəlxalq Standartına uyğun gəlir.
- Vahid damcıladicıları və çox aşağı dəyişkənlik əmsalını təmin edən təzyiç altında qəliblənmiş damcıladicı konstruksiyası.

TYPHOON PLUS™

TƏRKİB DAMCILADICILARI (DOZATORLARI)



12080-12100-12125-12150-16080-16100-16125-16150-22080
22100-22125-22135-22150-25080-25100-25125-25135-25150



TƏTBİQLƏR

- Cərgə ilə ekilmiş bitkilər və tərəvəzlər, çox mövsümlü suvarma
- Yeriüstü və ya yarı daimi yeraltı qurğular

SPESİFİKASİYALAR

- 5 fərqli axın sürəti
- Maksimum sistem təzyiç: damcıladicı xətlərinin diametri və divar qalınlığına uyğun olaraq.
- Təvsiyə olunan filtrasiya: damcıladicının axın sürətinə uyğun olaraq. Suda mövcud olan çirkləndiricilərin növü və konsentrasiyasına əsasən seçiləcək filtrasiya metodu. Suda 2 ppm-dən çox qum mövcud olarsa, əsas filtrdən əvvəl Hidrosiklon quraşdırılmalıdır. Qum / lil / gil 100 ppm-dən çox olduğu halda, Netafim™ ekspert komandasının təlimatlarına uyğun olaraq ilkin emal tətbiq edilməlidir.
- Geniş diapazonda diametrlər və divar qalınlıqları.
Diametr: 12.0 mm-dən 25.0 mm-ə qədər
Divar qalınlığı: 0.20 mm-dən 0.40 mm-ə qədər (8 – 15 mil)
- İnyeksiya olunan damcıladicı, çox aşağı dəyişkənlik əmsalı.
- Ultra bənövşəyi sulara yüksək səviyyədə davamlı.
- Kənd təsərrüfatında istifadə olunan standart qidalandırıcılara davamlı.

DAMCILADICILARIN TEXNİKİ MƏLUMATLARI

Axın sürəti* (Aşağı/yüksək)	Maksimum iş təzyiç** (bar)	Su keçidlərinin ölçüləri Eni – Dərinliyi – Uzunluğu (mm)	Filtrasiya sahəsi (MM²)	Sabit K	Eksponent X	Təvsiyə olunan filtrasiya (mikron/tor)
0.50	0.6 up to 3.0	0.45 x 0.45 x 34	21	0.177	0.45	130/120
0.70		0.52 x 0.51 x 34	22	0.247	0.45	130/120
1.00		0.60 x 0.59 x 34	24	0.355	0.45	200/80
1.60		0.66 x 0.63 x 18	24	0.567	0.45	200/80
2.20		0.77 x 0.72 x 18	24	0.780	0.45	200/80

*1.0 bar təzyiçdə axın sürəti, ** Damcıladicı xətlərinin diametri və divar qalınlığına uyğun olaraq.

16-17-20MM KONNEKTÖRLER**Ekleme Nipel****Ekleme Nipel****Dirsek****Dirsek****Dirsek****TE****TE****TE****Redüksiyon TE****Gözlük
Körtapa****Geçiş Nipel****PVC Çıkış
Nipelî-Contalı
Model T****PVC Çıkış Nipelî Contası
Model T
Maks Boru Kalınlığı: 5.5 mm****PVC Çıkış Nipelî Contası
Model P
Maks Boru Kalınlığı: 3 mm****PE Çıkış Nipelî-Contalı
Max. 3mm kalınlığındaki
borular için**

16-22 MM YÜZÜKLÜ KONNEKTÖRLER



Yüzüklü Ekleme
Nipeli



Yüzüklü Ekleme
Nipeli



Dirsek -
Yüzüklü Çıkış



TE
Yüzüklü
Konnektör



Kurt Ağız
Yüzüklü Geçiş
Nipeli



Kurt Ağız
Yüzüklü Geçiş
Nipeli



Yüzüklü
Körtapa



PE için
Contasız Yüzüklü
Çıkış Nipeli



TOPRAK ALTI 16-22 MM KONNEKTÖRLERİ



Vidalı Ekleme
Nipeli



Vidalı Geçiş
Nipel Kurt Ağız



Vidalı Dirsek



Vidalı TE



Toprak Altı Uygulamalar için
Tel Klips




Toprak Altı Uygulamalar için
Otomatik Tel Klips Makinesi



Toprak Altı Uygulamalar için
Manuel Tel Klips Makinesi





AKSESUARLAR



Damlatıcı Körtapası 0,9 - 1,0 - 1,2 mm Borular
İçin Uygundur

Tel Askı Klipsi

Smart Tel Askı Klipsi



PCJ DAMLATICILAR



3 mm Kurt Ağzı Çıkışı

Çalışma basıncı aralığı 0.7 – 4 bar.

Kapanma basıncı 0,12 bar'dır.

Bu sayfadaki ürünlerin hepsi L CNL'dir. (Düşük açma basıncı)



3 mm Nipel Çıkışı

Aralık	25 cm			50 cm			75 cm			100 cm		
PE Boru	16/2.5	20/2.5	25/2.5	16/2.5	20/2.5	25/2.5	16/2.5	20/2.5	25/2.5	16/2.5	20/2.5	25/2.5
1.2 lt/sa	148	249	378	252	407	619	338	537	817	413	651	991
2 lt/sa	106	179	304	181	294	473	243	387	611	298	470	735
3 lt/sa	82	138	235	140	226	365	188	299	473	229	362	567
4 lt/sa	68	114	195	116	188	304	155	248	393	191	301	472
8 lt/sa	43	73	126	74	121	195	100	159	253	122	193	304
12 lt/sa	33	57	86	58	94	142	77	124	188	95	150	228



Nipel Çıkışı PCJ



4 mm Kurt Ağzı Çıkışı PCJ



3 mm Kurt Ağzı Çıkışı PCJ



PCJ DAMLATICI ÇEŞİTLERİ

L CNL (Düşük Açma Basıncılı) PCJ					
Debi * (L/Saat)	Çalışma Basıncı (bar)	Min. Çalışma Basıncı (bar)	Kapatma Basıncı (bar)	Ana Gövde Rengi	Üst Kapak Rengi
0.5	0.7 - 4.0	0.7	0.12	Hardal Sarısı	Siyah
1.2	0.7 - 4.0	0.7	0.12	Kahverengi	Siyah
2.0	0.7 - 4.0	0.7	0.12	Kırmızı	Siyah
3.0	0.7 - 4.0	0.7	0.12	Mavi	Siyah
4.0	0.7 - 4.0	0.7	0.12	Gri	Siyah
8.0	0.7 - 4.0	0.7	0.12	Yeşil	Siyah
12.0	0.7 - 4.0	0.7	0.12	Fuşya	Siyah
15.0	0.7 - 4.0	0.7	0.12	Siyah	Siyah

*L CNL damlatıcıların katalog numaraları için Netafim Satış Temsilcisine danışınız.

H CNL (Yüksek açma basınçlı) PCJ					
Debi * (L/Saat)	Çalışma Basıncı (bar)	Min. Çalışma Basıncı (bar)	Kapatma Basıncı (bar)	Ana Gövde Rengi	Üst Kapak Rengi
0.5	1.5 - 4.0	1.5	0.18	Açık sarı	Siyah
1.2	1.5 - 4.0	1.5	0.18	Açık kahverengi	Siyah
2.0	1.5 - 4.0	1.5	0.18	Pembe	Siyah
3.0	1.5 - 4.0	1.5	0.18	Açık mavi	Siyah
4.0	1.5 - 4.0	1.5	0.18	Açık gri	Siyah

*H CNL damlatıcıların katalog numaraları için Netafim Satış Temsilcisine danışınız.



TECHFLOW™ JUNIOR & PCJ-SP DAMLATICILAR




Basınç ayarlı ve L CNL'li (çekvalfli) PCJ damlaticılar.

YÜKSEK DEBİLİ PCJ DAMLATICILAR



3 mm Kurt Ağız Çıkışı

Yukarıdaki katalog numaraları CNL Çekvalfidir.



20/2.5 – 25/2.5 PE borular için maksimum hat uzunluğu (metre) – Giriş basıncı 3.0 bar

Aralık	50 cm		75 cm		100 cm		150 cm		300 cm		500 cm	
PE Boru	20/2.5	25/2.5	20/2.5	25/2.5	20/2.5	25/2.5	20/2.5	25/2.5	20/2.5	25/2.5	20/2.5	25/2.5
20 lt/sa	72	112	95	147	115	177	152	231	237	363	330	505
25 lt/sa	62	97	83	127	100	154	130	201	207	315	290	440
30 lt/sa	55	87	73	113	89	137	117	178	183	282	255	390
35 lt/sa	50	78	66	102	81	124	106	162	168	255	235	355
40 lt/sa	46	72	60	95	74	114	98	149	156	234	215	325



OK DAMLATICILARI



Siyah Açılı Ok Damlatıcı 2.3 litre/saat
Gri Açılı Ok Damlatıcı 2.3 litre/saat
Gri Açılı Ok Damlatıcı 1.6 litre/saat – GRI



Gri Açılı Ok Damlatıcı 1.6 litre/saat – GRI
Siyah Açılı Kazık Damlatıcı 5*3mm



Siyah Açılı Kazık 5*3mm (10.3cm)
Gri Açılı Kazık 5*3mm (10.3 cm)



Siyah "C" Tipi Kazık (10cm)
Gri "C" Tipi Kazık (10cm)



D-NET™

En az harcama ile en çok verim açık tarla ve fidanlık sebze mahsullerini yetiştirenler, kırıcılı sprink başlığı tasarımının etkin su kapsama alanının kritik unsurlarından biri olduğunu iyi bilirler. Netafim olarak, bu tasarımı pazardaki en yüksek su dağıtım uniformluğunu garanti edecek şekilde revize ettik.

Yetiştiriciler, 0-Net™ 30 kırıcılı Sprink'i sulama sistemine dahil ettiklerinde, en düşük yağmurlama seviyelerinde en hassas su kapsama alanlarını elde edeceklerdir. Bu da daha yüksek mahsul verimi için gerekli olan şeydir.



AGIÇ ALAN
SPRINK ÇÖZÜMLERİ




 <p>D NET 8550 1/2" 510-580-680- 810-940-1135- 1275 LT/H</p>	 <p>D NET 8550 1/2" AÇI AYARLI SPRINK 500-630 LT/H</p>	 <p>MEGANET 1/2" 200-250-350 450-550-650- 750 LT/H</p>
 <p>D NET 9575 3/4" 1200-1400- 1600-1800- 2000 LT/H</p>	 <p>D NET 9575 3/4" AÇI AYARLI SPRINK 850-1030 LT/H</p>	 <p>HWP 2475 3/4" 2150-2735- 3060 LT/H</p>

[/Netafim.Turkey](#) [/NetafimTürkiye](#) [/NetafimTürkiye](#)
www.netafim.com.tr

Yeni bir performans sınıfı CU %94 ve DU %91 su dağıtım değerlerine sahip yeni Netafim 0-Net™ 30 kırıcılı sprink, açık tarla sulamasında verimi yeni bir zirveye taşıyor. 0-Net'in benzersiz su difüzyon kolu, standart 12 X 12 metre aralıklı yapılandırmada maksimum su uniformluğu sağlar. Bu sayede toprakta az sulanmış nokta kalmaz ve homojen verim elde edilir.

D-NET™ 8550 ve 8550 AÇI AYARLI, (1/2")



D-NET™ 8550 1/2"



D-NET™ 8550 1/2"
AÇI AYARLI



GRI



MOR



TURUNCU




YEŞİL




MAVİ



SİYAH



LİMON YEŞİLİ




SARI



NETAFIM™ KONTROL VANA UYGULAMASI

Netafim tarafından tasarlanan, sulama sisteminde kullanılan vanaların doğru seçimi, montajı ve bakımı için kullanıcı dostu bir mobil uygulamadır



Uygulama, satış-proje ekibinin, bayilerin ve üreticilerin ihtiyaçlarına göre:

Netafim Ürün portföyü ve özelliklerini incelemenize olanak sağlar.
 Vana seçim kılavuzu sayesinde optimum performans için çözümler sunar.
 Teknik kılavuzlar yardımıyla, bağlantı diyagramları ve yedek parça kataloğuna hızlı erişim imkanı verir.
 Belirlen çap ve debilere bağlı olarak size özel çözümler sunar.
 Hem basit hem de gelişmiş hidrolik hesaplamalar ile teknik destek verir.
 Mobil uygulama için Apple Store & Google Play Store'u ziyaret ediniz.



Apple Store



Google Play Store

80" SERİ AÇILI SELENOİD VANALAR



**S80 AÇILI, BASINÇ
REGÜLATÖRLÜ
SOLENOİDLİ VANA**



**S80 AÇILI, BASINÇ
REGÜLATÖRLÜ
SOLENOİDLİ VANA**



**S80 AÇILI, BASINÇ
REGÜLATÖRSÜZ
SOLENOİDLİ VANA**



**3" VİKTOLİK BAĞLANTI
ADAPTÖRÜ**

Yukarıdaki debi değerleri 0,5 bar yük kaybı esas alınarak hesaplanmıştır.



S75 DÜZ SELENOİD VANALAR



S75 DÜZ, BASINÇ
REGÜLATÖRLÜ
SELENOİDLİ VANA



S75 DÜZ, BASINÇ REGÜLATÖRSÜZ
SELENOİDLİ VANA



S75 DÜZ, BASINÇ
REGÜLATÖRSÜZ
SELENOİDLİ VANA



Yukarıdaki debi değerleri 0,5 bar yük kaybı esas alınarak hesaplanmıştır.

75 SERİ DÜZ SELENOİD VANALAR



Seri: S75 Düz,
Basınç Regülatörlü
Selenoidli Vana



Seri: S75 Düz,
Basınç Sabitleme
Vanası Selenoidli

Not: Max. Debi bilgileri 0,5 Bar yük kaybı esas alınarak belirtilmiştir.



S75 Düz, Basınç
Regülatörlü Selenoidli Vana

75" SERİ DÜZ SELENOID VANA MODELLERİ



FAZLA BASINÇ TAHLİYE VANALARI



2" Plastik Açılı
Fazla Basınç Tahliye Vanası



2" Metal Açılı
Fazla Basınç Tahliye Vanası
(10 bar'a kadar)

S 100 SERİSİ BASINÇ KONTROL VANALARI



4" METAL Düz Vana Basınç Regülatörlü Aquative AC Sol.
Max. 120 m³ / saat

6" METAL Düz Vana Basınç Regülatörlü Aquative AC Sol.
Max. 300 m³ / saat



8" METAL Düz Vana Basınç Regülatörlü
Aquative AC Sol. Max. 400 m³ / saat

* Yukarıdaki debi değerleri 0.3 bar yük kaybı esas alınarak hesaplanmıştır.

S 100 SERİSİ FİLTRE SONRASI BASINÇ SABİTLEYİCİ VANALAR



4" METAL Düz Vana, Basınç Sabitleme
Aquative DC Sol. Max. 120m³/saat"

6" METAL Düz Vana, Basınç Sabitleme
Aquative DC Sol. Max. 300m³/saat



8" METAL Düz Vana Basınç, Sabitleme
Aquative DC Sol. Max. 400m³/saat

* Yukarıdaki debi değerleri 0.3 bar yük kaybı esas alınarak hesaplanmıştır.

BASINÇ REGÜLATÖRLERİ



Ana borudaki basıncı, manifold hattaki damlama sulama laterallerinin istediği basınca düşürmek için kullanılan bağlantı parçalarıdır. Basınç regülatörlerinden önce manuel vana koyulması tavsiye edilir. Sistem basıncını 3'te 1 oranında düşürebilme



Basınç Regülatör Modelleri

Açıklama	Model	Min. Debi	Max. Debi	Max. Çalışma Basıncı	Malzeme türü
3/4 hat içi basınç düşürücü regülatör (düşük debi)	Hat içi	0.08	1.0	10	Plastik, Siyah
3/4 hat içi basınç düşürücü regülatör (aside dayanıklı)	Hat içi	0.08	1.0	4	Plastik, Siyah
3/4" Teki regülatörlü	2000	1.2	4.5	10	Plastik, Siyah
1 1/2" 2 regülatörlü	2000	2.4	9.0	10	Plastik, Siyah
2" 4 regülatörlü	2000	4.8	18.0	10	Plastik, Siyah
2" 6 regülatörlü	2000	7.2	27.0	10	Pirinç
3" 10 regülatörlü	2000	12	45.0	10	Pirinç



BASINÇ REGÜLATÖRLERİ



INLINE 3/4" Basınç Regülatörleri



3/4" Basınç Regülatörleri



1.5" Basınç Regülatörleri - 2U



2" Basınç Regülatörleri - 4U



2" Basınç Regülatörleri - 6U



3" Basınç Regülatörleri - 10U

SU SAATLERİ



2" WMR Su Sayacı 20 m³ / s
 3" IRT Su Sayacı 90 m³ / s
 4" IRT Su Sayacı 125 m³ / s
 6" IRT Su Sayacı 250 m³ / s
 8" IRT Su Sayacı 450 m³ / s
 10" IRT Su Sayacı 750 m³ / s

ARAD IRT 3" BS ER PO 100L & 1m
 ARAD IRT 4" BS ER PO 100L & 1m33
 ARAD IRT 6" BS ER PO 100L & 1m3



2" WMR Su Sayacı 10 Litre Sensörlü
 3" WSTsb Su Sayacı 10 Litre Sensörlü
 4" WSTsb Su Sayacı 100 Litre Sensörlü
 6" WSTsb Su Sayacı 100 Litre Sensörlü
 8" WSTsb Su Sayacı 1 m³ Sensörlü
 10" WSTsb Su Sayacı 1 m³ Sensörlü



FAZLA BASINÇ TAHLİYE VANALARI



Açılı Fazla Basınç
Tahliye Vanası

FAZLA BASINÇ TAHLİYE VANALARI

*Türkiye'de üretilmiştir.



2" Açılı Fazla Basınç
Tahliye Vanası



2" Düz Fazla Basınç
Tahliye Vanası



Düz Fazla Basınç
Tahliye Vanası



Açılı Fazla Basınç
Tahliye Vanası

SCRENGUAR™ DİSK FİLTRELER



2" Kısa Tip Disk Filtre Dişli Bağlantı
2" Disk Filtre Dişli Bağlantı
2" Jumbo Disk Filtre Dişli Bağlantı
2 1/2" Disk Filtre Dişli Bağlantı
2 1/2" Jumbo Disk Filtre Dişli Bağlantı



3" Disk Filtre Dişli Bağlantı
3" Disk Filtre Viktolik Bağlantı
3" Jumbo Disk Filtre Dişli Bağlantı
3" Jumbo Disk Filtre Viktolik Bağlantı



Net Filtre Alanı: 1.800 – 1.300 – 900 cm²

SG Plastik Filtreler	A	B	C
2" Kısa Tip	61 cm	34 cm	23 cm
2" - 2 1/2" - 3" Regular Tip	73 cm	34 cm	35 cm
2" - 2 1/2" - 3" Jumbo Tip	85 cm	34 cm	47 cm

SCRENGUARD™ TAM OTOMATİK FİLTRELER

Otomatik elek filtreler, geniş filtreleme alanı sayesinde sulama sistemleri için mükemmel koruma sağlar. Screenguard™ aynı zamanda en etkili kendini temizleme mekanizmasını içerir, iş gücü, su ve enerji tasarrufu sağlar.




- *Tam Otomatik ScreenGuard hem zamana hem basınç farkına göre otomatik ters yıkama yapabilen, uzaktan algılama kontrolörüne sahiptir.
- *Büyük elek boyutu ile filtrenin daha yüksek debide çalışmasına ve kirliliğin üstesinden gelmeye yardımcı olur.
- *Filtre gövdesi, üstün korozyon direnci sağlayan iki katmanlı kaplamalı yüksek kaliteli karbon çeliğinden yapılmıştır.
- *Ürünün iç yüzeyine korozyon dayanımı için ortalama 200 mikron, dış yüzeyine ise 100 mikron "Epoksi Boya" uygulanmaktadır. Ayrıca dış yüzeyde, dış etmenlere karşı dayanıklı olması için epoksi boya üzerine 150 mikron kalınlığında "Polyester Boya" uygulanmış olup dış yüzey boya uygulaması kalınlığı ortalama 250 mikrondur.
- *Filtre elek silindiri, sulama sistemine ekstra bir koruma katmanı sağlayan, özel bir dokuma içeren 316 paslanmaz 4.5mm kalınlığında çelikle güçlendirilmiştir.
- *100, 130 ve 200 mikron elek seçenekleri ile farklı su kalitelerinde kullanım kolaylığı sağlar.

SCRENGUARD™ YEDEK PARÇA KODLARI

YEDEK PARÇA LİSTESİ

Part	Description	Cat. No.	Qty.
1	Metal Body		1
2	Fine Screen Assembly kit		1
3	Flush assembly		1
4	Coarse Screen Assembly	71965-000401	1
5	Piston Cover Assembly	71965-000402	1
6	Filter Body Cap	71965-000403	1
7	Electronic Controller Assembly	71965-000510	1
8	Pressure Gauge Assembly	71965-000405	1
9	Cover Gasket	71965-000406	2
10	O-ring	71965-000407	2
11	10mm SS Washer and Nuts - 12 pcs set	71965-000256	2
12	SGH PE 1" M Cap	71965-000409	1
13	Complete O-ring and gasket kit for SG Filters	71965-000450	1



Metal Body

Part	Connection type	Cat. No.						Qty.
		SGH 4"	SGH 4" S	SGH 6"	GH 4" S	SGH 8"	SGH 10"	
1D	BSTD	71965-000116	71965-000119	71965-000121	71965-000125	71965-000128	71965-000131	1

DIKEY TAM OTOMATİK SCREENGUARD™ FİLTRELER



SG A V Otomatik Dikey Elek Filtre
SG A V Otomatik Dikey Elek Filtre
SG A V Süper Otomatik Dikey Elek Filtre
SG A V Otomatik Dikey Elek Filtre
SG A V Jumbo Otomatik Dikey Elek Filtre

- Maksimum Basınç: 10 bar.
- Ters yıkama anında minimum 2 bar basınç gereklidir.
- Yeterli basınç yok ise filtreden sonra basınç sabitleme vanası takılması önerilir.
- Listedeki uygun basınç sabitleme vanasını kullanınız.
- Katalog numarası verilen filtreler 130 mikron elek filtrelerdir.
- 100 mikron ve 200 mikron elek filtreler için Netafim satış ekibi ile iletişime geçiniz.



Dişli - 2"
3" ve 4" Dişli modeller için
Netafim ile iletişime geçiniz.



Flanşlı 3" - 4"



Net Filtre Alanı: 2.750 - 2.000 - 1.350

YATAY TAM OTOMATİK SCREENGUARD™ FİLTRELER

SG A H Otomatik Yatay Elek Filtre
SG A H Jumbo Otomatik Yatay Elek Filtre
SG A H Otomatik Yatay Elek Filtre
SG A H Jumbo Otomatik Yatay Elek Filtre
SG A H Otomatik Yatay Elek Filtre
SG A H Otomatik Yatay Elek Filtre

- Maksimum Baskı: 10 bar.
- Ters yıkama anında minimum 2 bar basınç gereklidir.
- Yeterli basınç yok ise filtreden sonra basınç sabitleme vanası takılması önerilir.
- Listedeki uygun basınç sabitleme vanasını kullanınız.
- Katalog numarası verilen filtreler 130 Mikron Elek Filtrelerdir.
- 100 mikron ve 200 mikron elek filtreler için Netafim satış ekibi ile iletişime geçiniz.
- 1" Çift yönlü hava vanası dahildir.



Net Filtre Alanı: 5.300 - 7.900 cm²

ALPHADISC™ TAM OTOMATİK DİSK FİLTRE



SINGLE 3"



DUAL 4"



TRIO 6"



SINGLE XL 3"/4"



DUAL XL 6"



TRIO XL 6"

AlphaDisc™, yüksek filtrasyon alanı, kir tutma kapasitesi ve farklı debilerde çalışma imkanı sağlayan, farklı su kaynaklarına karşı ihtiyaçları karşılayan, benzersiz, kolay kurulumu ve modüler tasarımı ile sulama sistemlerinde üstün koruma sağlayan bir filtrasyon sistemidir.

AlphaDisc™, tıkanmayı ve kısmi tıkanmayı önleyerek sistemin uzun ömürlü olmasını sağlar. Yatırım maliyeti ve sağladığı su tasarrufu ile beraber tüm ürünlerde eşit miktarda sulama yapılmasında öncü olan bir sistemdir.

AlphaDisc™, akıllı kontrol sistemi sayesinde, kullanıcıya her zaman erişime açık ve yenilikçi bir kontrol paneli sunmaktadır. Darbelere ve arazi koşullarına uygun, dayanıklı, korozyon önleyici uzun ömürlü malzemelerden oluşturulan bu sistem, çiftçiye arazide güven veren en yeni filtrasyon sistemidir.

ALPHADISC™ TAM OTOMATİK DİSK FİLTRE



3" SINGLE I/L 130MIC BLE DC Flanşlı bağlantı
3" SINGLE I/L 130MIC CLD DC Flanşlı bağlantı



3" SINGLE XL I/L 130MIC BLE DC Flanşlı bağlantı
3" SINGLE XL I/L 130MIC CLD DC Flanşlı bağlantı
4" SINGLE XL I/L 130MIC BLE DC Flanşlı bağlantı
4" SINGLE XL I/L 130MIC CLD DC Flanşlı bağlantı



BLE DC Pili Kontrolör
Bluetoothlu Geri
Yıkama Kontrol Ünitesi



CLD DC Pili Kontrolör
Sim Kartlı Geri Yıkama Kontrol Ünitesi
Cep telefonuna filtre basıncını ve pulslu
su sayacı su miktarını mesajla gönderme özelliği

- Max çalışma basıncı 10 bar.
- Ters yıkama için gerekli minimum basınç 1.5 bar.

ALPHADISC™ TAM OTOMATİK DİSK FİLTRE



4" DUAL 130
MIC. CLD DC
Flanşlı bağlantı



6" TRIO 130
MIC. CLD DC
Flanşlı bağlantı



6" DUAL XL 130
MIC. CLD DC
Flanşlı bağlantı



8" TRIO XL 130
MIC. CLD DC
Flanşlı bağlantı



- Max çalışma basıncı 10 bar.
- Ters yıkama için gerekli minimum basınç 1.5 bar.



MINI DISK FİLTRELER



Mini Disk Filtre

MINI ELEK FİLTRELER



Mini Elek Filtre

AQUANET™

AC VANALAR




1" AC Vana
(Elektrikli)



1" AQUANET Vana AC
Solenoidli (Elektrikli)



2" AQUANET Vana AC
Solenoidli Basınç
Regülatörlü
(Elektrikli)



2" AQUANET Vana AC
Solenoidli (Elektrikli)




AQUATIVE AC Solenoid



BASINÇ REGÜLATÖRSÜZ 2" AQUANET



BASINÇ REGÜLATÖRLÜ 2" AQUANET



AQUANET™

AC VANALAR



1" DC Vana
(Pilli)



1" AQUANET Vana DC
Solenoidli (Pilli)



2" AQUANET Vana DC
Solenoidli Basınç
Regülatörlü (Pilli)



2" AQUANET Vana DC
Solenoidli (Pilli)



AQUATIVE DC Solenoid

AQUAPRO DC KONTROL ÜNİTELERİ

AC VANALAR



AQUAPRO Pili
Kontrolör
IP67 1" Aquanet +
Aquapro



AQUAPRO Pili
Kontrolör
IP67 2" Açılı
Aquanet +
Aqua-pro



AQUANET Pili
Kontrolör
IP67 Yalnızca
Pilli Kontrol
Ünitesi



1" AQUAPRO KONTROLÖR



2" AQUAPRO KONTROLÖR



KARIŐTIRICILI GÜBRE TANKLARI



Programlanabilir Kariőtiricili Plastik Gübre Tankı:

- Otomatik olarak seçebileceğimiz 3-6-10-15-20 dk gübre kariőtirma ve eritme özelliđi
- Zor eriyen ve hızlı çökelti oluőturan gübreler için 5-10-20-30 dk'da bir 5 dk boyunca kariőtirip bekleme özelliđi. (Max. 10 Tekrar)
- Sulama bilgisayarından kontrol edilebilme özelliđi



Motorsuz boş plastik gübre tankı

Kapasite (lt)	Yükseklik (cm)	Mikserli Yükseklik (cm)	Genişlik (cm)
3000	155	183	1750
2000	135	158	1500
1000	128	143	1100
500	106	120	850



AKSESUARLAR



Multicut Matkap Ucu



PE Boru Ucu
Traşlayıcı (16 - 63 mm arası)



PVC Yapıştırıcı 1 kg



PVC Temizleyici 1 kg



Kuru Tip
Manometre
Altan Çıkışlı



Gliserinli Manometre
Altan Çıkışlı



Gliserinli Manometre
Arkadan Çıkışlı
(YENİ)



ÜRÜN YÖNETİM TEKNOLOJİLERİ OTOMASYON SİSTEMLERİ

ÜRÜN YÖNETİM TEKNOLOJİLERİ - OTOMASYON SİSTEMLERİ

GROWSPHERE™ MAX

Netafim'in Yepyeni Dijital İşletim Sistemiyle Tanışmaya Hazır Mısınız?

- 10.1 inçlik geniş IPS dokunmatik ekran ile daha rahat etkileşim
- Sensör destekli sulamada yepyeni bir boyut
- Çoklu ana hat desteği ile hassas tarım uygulama desteği
- LoRa ve RF teknolojisi ile uzaktan kontrol cihazlarıyla tam entegrasyon



GrowSphere™ ONE
Sensör Gözlem Ünitesi

YENİ
ÜRÜN



GrowSphere™ ECO
Sulama Kontrol ve Sensör Gözlem Ünitesi

- 6 vanaya kadar dijital çıkışı mevcuttur.



GrowSphere™ FLEX
Sulama ve Gübreleme Kontrol Ünitesi


- 15 vanaya kadar dijital çıkışı mevcuttur.

YENİ
ÜRÜN



GrowSphere™ MAX
Gelişmiş Sulama ve Gübreleme Kontrol Ünitesi

- Modüler olarak 256 vanaya kadar kontrol sağlanabilir.



GROWSPHERE™ MAX



SENSÖRLER



Netacap
Profil Probu



Tansiyometre



Delta T - SM
150T



Meteoroloji
İstasyonu

NETAFLEX™ & NETAJET™ & FERTIKIT™

Netaflex™ 3G

Ön karışım tankı ve In-Line bağlantı sistemini yüksek seviye teknoloji ile birleştiren NetaFlex™, topraksız tarımda, sera üretiminde homojenliği ve dozajN(ph-EC) hassasiyetini çok kısa sürede sağlayan ve uzaktan kontrol edilebilen gübreleme ünitesidir.

Kullanım Alanları: Topraklı ve topraksız seralarda, sebze, çilek üretiminde ve topraksız blueberry üretiminde.



NetaJet™ High-Flow

Yüksek debilerde kusursuz bir şekilde sulama ve gübreleme yapabilme özelliğine sahip NetaJet™ High-Flow saatte 400 tona kadar sulama ve gübre dozajı (pH -EC) yapabilen ve uzaktan kontrol edilebilen bir gübreleme ünitesidir.

Kullanım Alanları: Topraklı ve topraksız seralarda, sebze, çilek üretiminde ve topraksız blueberry üretiminde.




FertiKit™ - 5GS

İhtiyaca göre konfigüre edilebilen, tarımın her alanında sulama ve gübre dozajı (pH-EC) yapabilen yüksek performanslı bir gübreleme ünitesidir.

Kullanım Alanları: Topraklı seralarda, sebze, çilek ve topraklı blueberry uygulamalarında, meyve bahçelerinde ve kontrollü olarak topraksız tarımda.



SINGLETNET™



VEGETABLES PROPAGATION

CLEAN AND SAFE SUBSTRATES

YOUNG PLANTS AND SEEDLINGS



-Cavan bitkilər üçün Kekkilä Gənc peşəkar məhlullar optimal performans üçün diqqətlə seçilmiş xammaldan hazırlanır. Məhsullarımızın keyfiyyəti tələblərə cavab verir. Bu o deməkdir ki, sizin bitkilər bərabər şəkildə cücərəcək və böyüyəcəkdir.

Portfelimiz cavan bitkilər və şitillər üçün geniş çeşiddə məhsullardan ibarətdir. Bu yüksək keyfiyyətli substratlar incə dənəli ələkdən keçirilir və adətən 5 sm-lik sinilərdə istifadə olunur.

-Biz bilirik ki, bitki növü, iqlim və yetişmə şəraiti optimal substratın seçilməsində mühüm rol oynayır. Çeşidlərimiz sırasından konkret bitkilərinizə və yetişdirmə üsullarınıza ən uyğun olan substratı tapa bilərsiniz.

Substratlarımız nəmləndirici maddə ilə və ya onsuz və öz başlanğıc gübrələrimizdən biri ilə mövcuddur. Onların fiziki xassələri əlavə komponentlər, məsələn, perlit ilə tənzimlənə bilər. Məhsullarımızın hamısı gübrəsiz də mövcuddur.

Kekkilä starter gübrələrinin özünəməxsusluğu müxtəlif pH şəraitində geniş çeşidli bitkilər üçün əla nəticələr verən kompleks EDTA mikroelementlərinə əsaslanır.

-Kekkilä Starter 1

KS1 (NPK 15-5-24 / N-P.O.-K.O 15-12-29) bizim ən çox istifadə olunan starter gübrəmizdir. O, yaxşı başlanğıc üçün lazım olan bütün lazımi elementlərdən ibarətdir. Optimal nitrat və ammonium azot nisbəti bitkinin yetişməsinin ilk həftələrində pH-ı sabit saxlayır.

-Kekkilä Starter 5

KS5 (NPK 7-5-24 / N-P.O.-K.O 7-11-29) daha aşağı 1:3.4 N:K nisbətinə malikdir. Aşağı N tərkibi məhsulun böyüməsinə daha yaxşı nəzarət etməyə imkan verir

-Kekkilä Starter ON

Azotsuz KSON (NPK 0-8-23 / N-P.O.-K.O 0-17-28) daşınma və saxlama üçün yüksək sabitliyə malikdir. Gübrələmə yolu ilə N əlavə etməklə bitkinin böyüməsi barədə proqnoz vermək imkanı çoxalır və nəzarət etmək asanlaşır.



Məhsulun adı	Xüsusiyyətlər/ Məqsəd	Tərkib hissələri	Starter fertilisər kg/m ³	pH H ₂ O (EN 13037)	EC H ₂ O (EN 13038) mS/m
CO R8396	OMRI siyahısına daxil edilmiş, yüksək məsaməlilik	Sfaqnum torfu	-	5,9	8
C1 R8089	Yüksək məsaməlilik, nəmləndirici maddə olmadan	Sfaqnum torfu	0.60 KS1	5,9	24
C1 W R8093	Yüksək məsaməlilik, nəmləndirici maddə olmadan	Sfaqnum torfu	0.60 KS1	5,9	24
C2W R8304	Yüksək məsaməlilik, nəmləndirici maddə olmadan	Sfaqnum torfu	1.00 KS1	5,9	32
C1 TURBO W R8299	Tozdan təmizlənmiş, Ellepot sistemlərinə uyğun	Sfaqnum torfu	0.60 KS1	5,9	24
C1 TURBO W P R8407	Tozdan təmizlənmiş, Ellepot sistemlərinə uyğun	Sfaqnum torfu	0.60 KS1	5,9	24
C1 W Cabbage R8408	Kələm şitilləri üçün daha yüksək pH	Sfaqnum torfu	0.60 KS1	6,5	24
C1 W KSS R8409	Tərkibində daha az azot olan gübrə (N)	Sfaqnum torfu	0.60 KS5	5,9	20
C1 W Zero N R8301	Azotsuz gübrə (N)	Sfaqnum torfu	0.60 KS0N	5,9	16
OPM 420 W R8045	Daha böyük sinilər və daha uzun yetişmə dövrü üçün peyvənd qarışığı	Sfaqnum torfu	1.00 KS1	5,9	32

C çeşidi Finlandiyanın torf bataqlıqlarından özünəməxsus unikal ağ dominant sfaqnum torfundan ibarətdir. Sfaqnum torfunun güclü hüceyrə divarı strukturu son dərəcə məsaməli strukturu təmin edir. Məhsullar müxtəlif tərəvəzlərin, salatların və bitkilərin şitil qablarında çoxaldılması üçün geniş istifadə olunur.

C TURBO – hüceyrələrin eyni şəkildə doldurulması

C TURBO versiyalarında ən xırda hissəciklərin çıxarılması hüceyrənin eyni şəkildə doldurulmasını təmin edir. Bu, ən incə hissəcikləri azaltmaq üçün özünəməxsus ələkdən keçirmə üsulumuzun nəticəsidir. Bu məhsullar həmçinin Ellepot sistemləri üçün tövsiyə olunur və müxtəlif tərəvəzlərin, kahı və bitkilərin yetişdirilməsi üçün də istifadə olunur.

Daha uzun yetişdirmə dövrü üçün peyvənd qarışığı

OPM 420 W R8045 qarışığı daha böyük sinilər və daha uzun yetişdirmə dövrü üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə ondan peyvənd edilmiş cavan bitkilərin yerinin dəyişdirilməsi üçün istifadə olunur.





Məhsulun adı	Xüsusiyyətlər/ Məqsəd	Tərkib hissələri	Starter fertiliser kg/m ³	pH H ₂ O (EN 13037)	EC H ₂ O (EN 13038) mS/m
DSM O R0610	OMRI siyahısına alınmış	Sfaqnum torfu	-	5.9	8
DSM 1 W R0630	Standart gübrə səviyyəsi	Sfaqnum torfu	0.60 KS1	5.9	24
DSM 2 W R0632	Daha yüksək gübrə səviyyəsi	Sfaqnum torfu	1.00 KS1	5.9	32
DSM 3 W R0634	Ən yüksək gübrə səviyyəsi	Sfaqnum torfu	1.50 KS1	5.9	44
DSM 1 W Extra R7090	Artırılmış su saxlama qabiliyyəti	Sfaqnum torfu	0.60 KS1	5.9	24
DSM 1W 20P R7181	Yaxşılaşdırılmış drenaj	Sfaqnum torfu	0.60 KS1	5.9	24
DSM 1 W KSS R7820	Tərkibində daha az azot olan gübrə	Sfaqnum torfu	0.60 KS5	5.9	22
DSM 1 W KSON R7696	Azotsuz gübrə	Sfaqnum torfu	0.60 KS0	5.9	18
TSM 1 W R6010	Yüksək su saxlama qabiliyyəti	Sfaqnum torfu, qara torf	0.60 KS1	5.9	24
TSM 2 W R6012	Daha yüksək gübrə səviyyəsi ilə yüksək su saxlama qabiliyyəti	Sfaqnum torfu, qara torf	1.00 KS1	5.9	32
TSM 3 W R7342	Ən yüksək gübrə səviyyəsi ilə yüksək su saxlama qabiliyyəti	Sfaqnum torfu, qara torf	1.50 KS1	5.9	44

Sfaqnum torfu, qara torf

TSM 3 W R7342 Ən yüksək gübrə səviyyəsi ilə yüksək su saxlama qabiliyyəti Sfaqnum torfu, qara torf
DSM – yüksək keyfiyyətli universal çeşid

DSM çeşidindəki məhsullar tərəvəz şitilləri və cavan bitkilər üçün geniş şəkildə istifadə olunur. Bu məhsullar Ellepot sistemləri üçün də uyğundur.

TSM – sinələrdə yetişdirilən şitillər üçün ən tünd substratlar

Torf xammalı incə qəhvəyi və qara torfun xüsusi qarışığıdır. Yüksək su tutma qabiliyyəti bu çeşidi ən isti iqlim zonalarında istifadə üçün ideal edir.

KEKKILÄ PROFESSIONAL



Qablaşdırma	Ədəd/palet	Paletin sm ilə ölçüsü	40 konteyner	45 konteyner	3,6 m-lik treyler
70 l	51	80 x 120 x 200	22-ə kimi	25-ə kimi	25-ə kimi
100 l	42	90 x 130 x 200	22-ə kimi	24-ə kimi	24-ə kimi
XL bağlama	21/24	90 x 140 x 230/260	21-22-ə kimi	22-24-ə kimi	22-24-ə kimi
Maxi bağlama	1	100 x 120 x 225/240	up to 22	24-26-ə kimi	24-26-ə kimi
Kiçik qablaşdırma					

Hindqozu lifi tərkiibli substrat istehsalı sahəsində ekspertlər

Pelemix hindqozu lifi əsaslı substrat istehsalında dünyada aparıcı mövqelərdən birini tutan şirkətdir.

SEÇİMİNİZ NİYƏ PELEMIX OLMALIDIR?



Biz fermerlərin konkret ehtiyaclarını yerinə yetirən, bitkiçilikdə məhsuldarlığı artıran, təsərrüfat fəaliyyətində qeyri-müəyyənliyi azaldan həllər işləyib hazırlayırıq ki, bu da bizim hindqozu lifli substratların istehsalı sahəsindəki zəngin bilik və təcrübəmizlə, göstərdiyimiz mükəmməl xidmətlərlə reallaşdırmağa can atdığımız, həyəcanlandırıcı missiyamızdır.

İstehsalçılar

Şri-Lanka – Meqombo
Şri-Lanka – Maravila
Şri-Lanka – Attamaqala
Şri-Lanka – Mahaveva
İspaniya – Alama-de-Mursiya
Tailand – Banq Sapan
Hindistan – Vayalur

LOGİSTİKA MƏRKƏZLƏRİ

Hindistan – Tutikori
İspaniya – Almeriya, Mursiya
Meksika – Qdadalaxara
ABŞ – Lonq Biç, Kaliforniya
Cənubi Afrika – Keyp Taun, Durban

Pelemix şirkətinin istehsal təsisləri
Bütöv istehsal prosesinə nəzarət
Avtomatlaşdırılmış istehsal
Təchizat zəmanəti
Müxtəlif formatların reallaşdırılması imkanı

Xammalın əla keyfiyyətinin təmin olunması
Xammalın yoxlanılması
Homogen elektrik keçiriciliyinə və stabil pH dərəcəsinə malik məhsul
Keyfiyyətin təmini üçün ən ağır istismar şərtlərini imitasiya edən sınaqlar

Aqronom dəstəyi
Ən münasib həllin seçilməndə köməklik
Satışdan sonra dəstək
Fermaların ziyarət edilməsi
Əkindən əvvəlki mərhələ və bufer məhlulunun vurulması üzrə protokolların təmin edilməsi

Elmi tədqiqatlar və yeni məhsulların işlənilib hazırlanması

Global tədqiqat layihələri
Fertiqasiya prosesinin optimallaşdırılması üçün texnoloji həllər
Dünyanın müxtəlif nöqtələrindəki fərqli məhsul növlərinin və kənd təsərrüfatı istehsalçılarının hər biri üçün elm və texnikanın son nailiyyətlərinə əsaslanan substrat xammalının seçilməsi

PEŞƏKARLAR ÜÇÜN SUBSTRATLAR

İspaniyadakı təsislərimizdə istehsal edilir



Kisələr –
70 litr tutumlu

Kisələr –
3000 litr tutumlu

Kisələr –
5000 litr tutumlu

Fərdi ehtiyaclara
uyğunlaşdırma
imkanı



Meyvə-tərəvəz məhsulları üçün

Pelemix bütün növ meyvə-tərəvəz məhsulları üçün innovativ həllər təklif edir: Tərəvəz becərmə kisələri, üstü açıq kisələr (kublar), tərəvəz becərmə matları, konteynerləşdirilmiş sistemlər, sıxılmış hindqozu lifi blokları, müxtəlif substrat qarışıqları

Bitkinin ilkin inkişaf mərhələsini sürətləndirir

Bitkinin kök salmasını asanlaşdırır

Çıxarılıb başqa yerdə əkilən bitkidə əkin stressini azaldır

Lifli substratın növləri

Tamamilə hindqozu lifindən ibarət olan substrat
16 mm ölçülü dənəciklər
PLF 30/70 və s. qarışıqlar
PRO 50/50 və s. qarışıqlar



Plantamix

Yeni məhsul: hindqozu liflərindən, soxulcan humusundan və kökün inkişafını sürətləndirən əlavələrdən ibarət xüsusi qarışıq



Məhsulun xarakteristikaları

Lifin növü – 16 mm, PLF

(əla keyfiyyətli və uzun, "Crush Pro" dənəvər materialı)

Ölçülər – Uzunluq x En x Hündürlük

Standart uzunluq – 100 sm (40 düym)

Geniş yayılmış en ölçüləri: 10, 12, 15, 18, 20


Geniş yayılmış hündürlük ölçüləri: 12, 14, 16

Dəliklər

Əkin dəlikləri – 10x10 sm / 5x5 sm

Konkret tələbə görə

Dairəvi (çiyələk, göyerti və s. üçün)



Drenaj dəlikləri – üçbucaq, dairəvi, yarıq və rombşəkilli

Damcılı suvarma dəlikləri – konkret tələbə görə

Polietilen qablaşdırma

Ultrabənövşəyi şüalara davamlı, istismar müddəti 1-3 il

Xüsusi variantlar

Yuyulmuş/təmizlənmiş liflər (EC standartına uyğun)

Qara poliütilen



Tərəvəz becərmə kisələri



Hindqozu lifi

Bizim bitkilərin hidropoն üsulu ilə becərilməsində yüksək bilik, bacarıq və səriştəyə malik kadrlarımız var.

Tamamilə sıxılmış hindqozu liflərindən ibarət substratın doldurulduğu matlardan xüsusilə tərəvəzlərin becərilməsində istifadə olunur.

Hansı tərkibli substratı seçməliyəm?

SAFE/EASY – TƏHLÜKƏSİZ / İSTİFADƏSİ ASAN



Drenaj suyunun toplamaq üçün nov

Hazırda bazarda təklif olunan ən effektiv drenaj novu
Yüksək aşınma müqaviməti və davamlılıq
Rulon şəklində polipropilen
Qalınlıq – 700 mikron



Problemlı torpaqlar
üçün idealdır

Suya və qidalandırıcı
maddələrə qənaət




İstifadəsi asan
və rahat

Məhsullar daha
homogen tərkibdə olacaq

**KÖKLƏRƏ QULLUQDA
YÜKSƏK EFFEKTİVLİK**

**Bitkinin əkin
stressini azaldır**

Orqanik əkinçilik üçün sertifikatlaşdırılmışdır



Konteynerli sistem



Tövsiyə olunan qarışıq tərkibləri


Torpaqda nematodların mövcudluğundan və ya Vertisillez soluxma xəstəliyindən irəli gələn problemlər olduqda qışlama zamanı istifadəsi göstərilir.

Torpağın becərilməsi üçün standart metodlarla müqayisədə daha etibarlı nəzarəti təmin edir.

Bitkinin kök salması üçün daha geniş sahə.

Yüksək bufer yaratma qabiliyyəti.

Drenaj olunmuş suyun bərpa edilərək təkrar istifadə olunması imkanı.



CONTAINER

Bazarda təklif olunan ən effektiv sistem
Yüksək aşınma müqaviməti və davamlılıq
Çıxarılıb başqa yerdə əkilən bitkidə əkin stressini azaldır

Rulon formasında polipropilen
20-20-20 sm
20-30-20 sm

İstismar ömrü 20 ilə qədərdir

